

МӘКТӘВӘQӘDӘR USAQLARIN TӘRBİYƏSİNDE MÜHÜM AMİL

(Övvəli ötən sayımızda)

3. Ailədə uşaqların ilk tərbiyəsi və baxçalı dövrünə hazırlanması.

Uşaqların bu dövründə (1-3 yaş dövrü) insan tərbiyəsinin elementlərinin ilk rüşeymləri mikro təlim həcmində aşılamaq əsas məqsədə doğru irəliləyişin başlangıcıdır. Doğum evindən körpəni onun cinsinə müvafiq - oğlanı mavi, qızı çəhrayı və ya qırmızı yorğançaya büküb evə aparırlar. Deməli, elə buradan körpəyə cins fərqi qoyulur və bu gündən onlara münasibət də cinsə müvafiq şəkildə olur. Üç yaşına çatmış körpə artıq özünün - hansı cinsə mənsub olduğunu dərk edir. Ana üç yaşlı qızının saçlarını darayıb hörür və hörüğün ucuna qırmızı lent bağlayır, qonşu uşaqları ilə bərabər uşaq bağçasına aparır. 3 yaşlı bu qız uşağı uşaq bağçasında özü kimi uşaqlar görür. Ona bağçaya daxil olduqdan sonra uşağı həmi tərbiyəçi ilə, həm də digər uşaqlarla tanış edir. Həmçinin ana oğlan uşağınu bu qayda ona oğlan paltarında aparıb bağçada oğlanlar bölgüsünə qoyur. İlk baxçaya aparılmış oğlan və qızlar artıq ictimai həyatda da dərk edirlər ki, uşaqlar cinsə görə fərqlənilirlər. Artıq kiçik yaşlı bu uşaqlar dərk edirlər ki, oğlan və qız bir-birindən fərqlidir. Bu da bir növ cinsi tərbiyənin təməlinin qoyulmasıdır.

Uşaqlar ilk vaxtlar valideynlərinin onlara dedikləri sözləri - "sən oğlan-san", "sən qızsan" sözlərinin mənasını artıq dərk edirlər. Bu dərk etmə prosesi ni onlara geydirilən paltarla (qız paltarı, oğlan paltarı) müşayiət edilir, artıq bağ-ça yaşında (2-3 yaşında) hansı cinsə mənsub olduğunu dərk edirlər.

Yeri gəlmışkən, uşaqlar öz cinsini dərk etməklə yalnız paltarların təsiri ilə olmur. Burada müxtəlif uşaq oyunlarının, uşaq oyuncaqlarının, onlara verilən hədiyyələr onların hansı cinsə aid ol-duqları haqqında məlumat verir.

Uşaq hər addimdə özünün kim olduğunu ətrafdan, xüsusilə valideynlərindən tərbiyəvi söhbət və tövsiyələr aldıqları kimi, onlara da müəyyən suallar verirlər. Bu sualların cavabından qaçmaq lazıim deyildir. Verilən bütün suallara xeyirxah münasibət göstərməli: qışsqurmaq, sualı yarımcıq kəsmək, lağa qoymaq, xüsusilə cəzalandırmaq olmaz. Əgər müəyyən səbəblərə görə yerindəcə suala cavab vermək müvafiq deyilsə, söz vermək lazımdır ki, cavab sonra (bir saat sonra, səhərsi günü və s.) veriləcəkdir. Çalışmaq lazımdır ki, sualın cavabı verilən vaxtda vermək lazımdır.

Verilen sullara ciddi münasibət göstərməli və mütləq cavab vermək lazımdır. Müxtəlif bəhanələrlə - bu sual üçün sən hələ balacasan, bu məsələ səni məraqlandırmamalıdır və s. - cavabdan boyun qacırmag lazımlıdir.

Bütün suallara qısa və birmənalı cavab vermək lazımdır. Cavablarda həqiqət və ardıcılığı gözləmək, sadə sual-cavabdən mürekkebə doğru getmək, ən əsası isə həmişə həqiqəti demək lazımdır. Məsələn, əvvəlcə usağıın “leylək” tərəfindən gətirildiyini deyib, bir ildən sonra həqiqəti demək uşaqlarda yalan danışmaq meyilləri formalaşır. Bu baxımdan valideynlər müəllimlər və həkimlər arasında kiçik yaşı (1-4 yaş) uşaqların təlim-tərbiyəsi üçün Maksimum programın olması labüddür. Maksimum programın həyata keçirilməsində valideyn bilikləri üçün həkimlərin və pedaqoqların məsləhətləri və köməyi başlıca rol oynayır.

Kiçik yaşılı uşaqlar üçün tərbiyənin

“İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır”.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər SSLİYEV.



2002-ci il sentyabrin 2-si yeni dərs ilinin ilk günü münasibətlə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 275 sayılı tam orta məktəbin I sinfinə gələn şagirdləri təbrik edir

əsası böyüklərlə şifahi ünsiyyət, eləcə də onların şəxsi münasibətlərindən götürülən dəlillərdir. Uşaqların yanında ərvadın dostluq, məhrİbançlıq münasibətləri, danişqda səmimiyyət, yüksək mədəniyyət uşaqlarda və yeniyetmələrdə öz izini buraxır və onların gələcəkdə möhkəm, mədəni ailə qurmaları üçün zəmin yaradır.

Uşaqların hər bir maraq və meyillərini valideynlər nəzərə almalı, onların səhv meyil və maraqlarını düzgün istiqamətlərə yönəltməlidirlər. Məsələn sağın seksuallıq elementlərini dərk etmək arzusunun qarşısını almağa çalışmaq valideynlərin ən çox təkrar etdikləri səhvdir. Burada valideynlər nəzərə almalıdırılar ki, uşaqlar bu məsələyə böyük yaşlarından fərqli olan istiqamətdə yanasırlar.

Belə ki, valideynlər uşaqların “ata və ana”, “həkim və xəstə” oyunlarından narahat olurlar. Məktəbə qədər kiçik yaşı uşaqlar öz oyunlarında böyükleri təqlid edir, onların bütün hərəkətlərini - “soyunmaq”, “uzanmaq”, bir yerdə “yataraq”, bir-birini “müayinə” etmək kimi hərəkətlərini təkrar edirlər. Buna görə valideynlər narahat olur, uşaqların bu oyunlarını qadağam edirlər. Bunun müqabilində uşaqlarda neqativ hisslerin yanmasına səbəb olur. Bu halların qarşısının alınmasında valideynlər məsuliyət dasıvır.

Bir sözlə, qadın və kişi münasibətlərindən çox şey asılı olur: uşaqlarla valideynlər bir yataqda yatmamalı, valideynlər və böyük yaşılılar uşaqların gözüne çarpaq vəziyyətdə görünməməli, həmişə uşaqlara tərbiyəvi söhbətlər danışmaq vacibdir.

Lakin bilmək lazımdır ki, qadağa və cəza uşaqlarda həmin oyunlara marağrı və istəyi daha da artırır, onlar çalışırlar ki, həmin oyun yerlərini xəlvətləşdirsinlər. Deməli belə oyunların icrasının uşaqlar üçün lazım olmadığını bildirib, onların bu oyunların digər idman oyunları ilə əvəz edilməsini öyrətmək lazımdır.

4. Uşaqların bağça dövrü təlim-təchhiyi: ümumi problemləndəndi

“Əziz uşaqlar, vallah, mən sizin aranızda olanda o qədər rahat oluram ki, heç ayrılmak istəmirəm. Siz bilirsiniz ki, mənim də nəvələrim var. Ancaq mənim üçün fərqi yoxdur, mən nəvələrimi, öz uşaqlarımı öz övladlarımı sevdiyim kimi, sizi da sevirəm, bütün Azərbaycan uşaqlarını sevirəm”.

H.Əliyev

Məktəbəqədər yaşlı uşaqların ailə tərbiyəsi çox sahəli, mürəkkəb və çətin problemlı olduğundan valideynlər düşübü nülmüş pedaqoji və tibbi takt və məri-fetlər qarışısındadırlar. Uşaqların bu dövründə ailənin həyat şəraitinin iqtisadi və sosial problemləri əsas rol oynamayıdır. Burada valideynlər və uşaqların bizi otaqda olmaları, yataq yerlərinin bir olmaları qəbul edilməzdir. Xüsusən yaylaq mövsumundə bu şərait daha mürəkkəb vəziyyət yaradır. Belə vəziyyətdə uşaqlar üçün şərait yaranır ki, uşaqlar valideynlərlə bir yataqda, müxtəlif cins sə malik olan uşaqlarla bir yataqda yatma olurlar. Onlar bir-birlərini çılpaç vəziyyətdə görürələr. Bu qeyd edilənlər yol verilməzdir. İmkan daxilində baş vermiş şəraitdə çətinliklərin öhdəsindən gəlmək: valideynlərin uşaqların yanında geyinmiş vəziyyətdə olmalıdır, onları uşaqlardan təcrid vəziyyətdə yatmalı və ya dayanmalıdır; oğlan və qızların yataqları ayrı olmalıdır. Əgər bu şərait olmasa onlar yarım geyinmiş formada olmalıdır.

Valideynlər uşaqları ele öyrətməli dirlər ki, onlar yataqda qollarını yorğanın altında yox üstündə saxlasınlar, yatanda pijama və ya uzun gecə köynəy geyinsinlər, yatmamışdan əvvəl sidik kisəsini boşaltısınlar. Uşaqları tumansız yatartmaq düzgün deyil. Çünkü bəzi bağışlı saq qurduları gecələr düz başırsaqtan çıxır.

lar ki, bu da orada qasıńma, gicikmə
əmələ gətirir. Əgər uşaq tumansız yatıbsa o yuxulu vəziyyətdə qasıńan nahiyyəni əlləri ilə sürtür, sonra qurd yumurtalarını barmaqlar ilə ağızına keçirərək özünü təkrar yoluxdurur. Bundan əlavə qurd yumurtaları ətrafa yayılıb başqalarının da yoxulmasına səbəb olur. Uşaq tumansız yatdıqda yuxuda əllərini cinsiyyət üzvünə toxundurur, onu əlləri ilə oynadır ki, bu da uşaq vaxtlardan ona-nızmə adət etməyə səbəb ola bilər.

Tədqiqatçılar müəyyən etmişlər ki, uşaqlar 5 yaşında özlərinin haradan əmələ gəldiklərinə, 6-7 yaşlarında isə “anasinin qarınna” haradan düşməsinə və atanın bu məsələdə roluna maraq göstərirlər. Uşaqların bu məsələlər haqqındaki suallarına əsəbileşmədən, utanmadan və həyəcan hissələri keçirmədən (belə vəziyyətlər uşağın diqqətini bu məsələlərə daha çox cəmləşdirir) sadə və qısa şəkildə cavablar vermək lazımdır. Belə sualların cavabında uşaqlara demək lazımdır, yuxarı yaşlarımızda öyrənəcəksiniz! Uşaqlara yalan cavablar vermək olmaz. Çünkü onlar başqa mənbələrdən suallarının cavabını öyrənirlər və başa düşürlər ki, valideynlərinə verilən suallar yersizdir. Səhv cavablar isə uşaqların kənar mənbələrdən aldıqları məlumatlar valideynlərin cavabını ifşa edir. Bununla valideynlərin cavabına uşağın inamı itir.

Kiçik yaşlı uşaqlar diqqətlərini, onları əhətə edən böyük yaşlı insanların davranışlarına və onlara (yaşlılara) xas olan xüsusiyyətlərə yönəldirlər. Bu xüsusiyyət ən çox qızlarda müşahidə olunur. Onlar çalışırlar ki, yaşlı qadınların davranışlarını təlqin etmək istəyirlər. Buraya daxildir: nazlanmaq (ər-arvad arasında), gözəl geyinmək, müxtəlif bəzək əşyaları taxmaq və s. Burada qız uşaqlarına yaşlı qadınların bədii tərtibli geyim və ekoist davranışları ciddi təsir göstərir. Bu baxımdan ailədə ata və ananın arasında yaranmış xoş və mədəni münasibət böyük rol oynayır. Valideynlərin qığışlılığı, mehribanlığı, qarşılıqlı hörmət və rəftar qaydaları 5-6 yaşlı uşaqlarda gələcəkdə müqabil cinsə qarşı müşəbat münasibətə zəmin yaradır.

Həmçinin qeyd etmək yerinə düşər ki, bəzi hallarda bir çox ailələrdə ər-arvad münasibətləri adı qaydadan kənarlaşır, ya ata anaya, ya ana ataya hörmətsizlik göstərir. Bunun da iqtisadi və mənəvi səbəbləri olur ki, ailədə hakim ya arvad, ya da kisi olur.

Qadının tam mənəsi ilə hakim olduğunu ailələrin qızları hələ kiçik yaşlarından analarının xasiyyətlərini özlərinə gələcək həyat tərzi timsali kimi seçərək öz ailələrində də bu xətti yürütməyə çalışacaqlar, oğlanlar evdə özlərinə kişi ideali tapmadıqlarından, kənardan çox vaxt tərbiyəsiz, pozğun kişilərdən nümunə götürürərlər. Belə ailələrdə gələcəkdə kin-kifrət yaranır, atalar çalışır ki, ailəni əzazillik (despotluq) xasiyyətlərilə idarə etsinlər. Belə vəziyyətdə uşaqlarda qadına qarşı nəinki ailədə, cəmiyyətdə rolu haqqında yalnız fikir yaranır. Qızlar ərlərinin müti qulu kimi onların bütün tələblərinə əməl edirlər, oğlanlar isə qadına istismar obyekti kimi baxan kişilərə çevrilirlər. Beləliklə, belə ailələrdə böyüküb tərbiyələnən uşaqlar adətən həyatın ən gözəl nemətlərindən olan sevgi, məhəbbət hissələrindən məhrum olurlar.

(Davamlı 11-ci səhifədə)

(Əvvəli 5-ci səhifədə)

Natamam ailələrdə (ən çox atasız) qız uşaqlarında ailədə kişinin rolü, onun şəxsiyyəti haqqında tam təsəvvür olmur. Əgər ata ailəni buraxıb getdişə və ana bu hadisənin təsiri altında həmişə onun haqqında “alçaq”, “əclaf”, “eqoist” və s. təhqiqredici sözlərlə mənfi fikir yaradırsa, bütün kişilərin də belə pis olduqları haqqında uşaqlarda möhkəm inam yaranır. Aydır ki, kişilər haqqında hələ uşaqlıq dövründən belə mənfi fikir yaradılıbsa, cavan qadın bu məsələ barəsində öz fikrini birdən-birə, hətta qısa müddətdə dəyişə bilməz. Bunun üçün onun həqiqətən, sözün tam mənası ilə yaxşı insana (kişiye) rast gəlmək müəyyən müddət vaxt lazımdır. Əks təqdirdə belə qadın üçün ailə qurub uşaqlarını düzgün təriyeləndirmək işi çox böyük çətinliklərə qarşılaşa bilər.

Gənc ailənin dağılıması, boşanma səbəbləri çox müxtəlif ola bilər. Amma kişi həqiqətən dəyərsiz adam, içki düşgünü və s. olسا da, əgər anada əsl anacığ müdrikliyi varsa, o, uşaqların təriyəsi və onların gələcəyi naminə kişini pişləyib uşaqların nəzərində alçatmamalıdır. O kim olursa-olsun, uşaqların doğma atası olduğuna görə uşaqlarda onun şəxsində bütün kişilər haqqında pis fikir yaratmaq düzgün deyil. Ailədə atanın olmaması oğlanların mərifet (əqli və əxlaqi) təriyəsinə mənfi tsir göstərir. Burada ana diqqətli olmalıdır ki, oğlu qadın xasiyyəti yox, kişi xasiyyəti böyüüsün, cünti o, ailədə kişi fealiyyəti görməmişdir. Bu baxımdan ana ailədə oğlanlarını kişi xasiyyəti böyütmək üçün onların evin kişiləri adlandırmalıdır və ailədə kişiyə aid olan işləri oğluna, yaxud oğlanlarına həvalə etməlidir. Beləliklə, kiçik yaşılların məktəbə qədər təriyəsinin valideynlər tərəfindən cinslərə görə ferqli şəkildə aparılmalıdır ki, oğlanlar və qızların ayrılmamasına göttürən çıxarır. Bunu nəticəsində ailədə oğlan uşağının ataya meyl və

rüşdə (31 avqust 1999-cu il) demişdir: “Biz öz həmanımızı, bayraqımızı özümüz qədər sevməliyik. Çünkü bu bizim vətənimiz, millətimiz, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmziidir”. Beləliklə, Ulu Öndər uşaq və gənclərin düzgün təriyəsi üçün valideynin, təriyəçinin, müləlimin nümunəvi vətənpərvərlik təriyelərini önə çəkir və uşaqların ilk təriyəçinin məqsədə müvafiq formada aparılmasını vacib bilir. Beləliklə, aşağıdakılardan qeyd etmək olar.

1. Əqli və əxlaqi təriyəni başqa təriyə formaları (fiziki təriyə, estetik təriyə, əmək təriyəsi ekoloji təriyə) kimi baxça dövründə formalasdırmaq lazımdır.

2. Məktəbə qədər uşaqların əqli və əxlaqi təriyəsi bir sıra pedagoji və xüsusi tibbi problemlər yaradır. Burada təriyəçi müəllim və pedagoqlar kimi tibb işçiləri - mamaloqlar, uşaq həkimləri, həkim məntəqələri də mühüm rol oynayır.

3. Təriyəçi uşaqın əqli və əxlaqi təriyəsini nə şəkildə və nə həcmində yaşa müvafiq olaraq uşaqın şüuruna uyğun olaraq çatdıracağını nəzəre almalıdır.

Təcrübə göstərir ki, baxça dövründə təriyelənmiş uşaqlar məktəbə gəldikləri ilk günlərdə alıqlıları təriyənin formallarını göstərirler.

Mən, bu sətrlərin müəllifi ibtidai siniflərdə işləyərkən 1-ci sinfə gəlmış 6 yaşlı uşaqların nə kimi təriyə formalarını mənimsədiklərini gördüm 6 yaşlı şagirdlər ilk günlərdə başlayaraq sinfin idarə olmasına özləri təşkil edirdilər: sinfi təmizləyərək səliqə-səhmana salırdılar, sinfin döşəməsinə mastika vururdular, növbətçilik edirdilər, məktəbi tərk edəndə səliqə-səhman və yola düzəlmə (sira) qaydalarına düzgün riayət edirdilər, onlar artıq dövlət attributlarını da bilirdilər.

Yeri gəlmışkən uşaqların əqli və əxlaqi təriyəsini kim verməlidir?

MƏKTƏBƏQƏDƏR UŞAQLARIN TƏRBİYƏSİNDE MÜHÜM AMİL

mehribanlılığı, qızın isə anaya daha da bağlanmasından özünü göstərir. Bu mühüm cəhətdən şəxsiyyət arası münasibətlərin gələcək inkişafı üçün istifadə etmək lazımdır. Səmimi səhbətlər, birgə “kişi” və ya “qadın” məşğələləri valideynləri və uşaqları yaxınlaşdırır, müxtəlif məsələlər haqqında uşaqların böyükəklərə məsləhətəşməyə yönəltmək onların öz daxili sözlərini və arzularını onlara (böyük yaşlara və valideynlərə) açmağa kömək edir. Bu zaman böyükəklər yaşıllar uşaqların inamını, uşaqlar isə valideynlərin onlara göstərdikləri ciddi münasibətləri hiss edirlər. Uşaqların əsla bu yaşda (5-7 yaşlarda) böyükəklərin onlara örnek olmaları çox vacibdir. Atası qadına qarşı hörmət, məhəbbət haqqında nə cür yaxşı, gurluluq sözlər desə də, öz münasibəti, hərəkətləri ilə dediklərini həyatda, öz ailəsində əyani şəkildə göstərməsə, sözə bir, işdə başqa münasibət göstərsə onun dediklərinin heç bir təsiri olmayıcaqdır.

Gələcək ailələrin xələfləri olan uşaqların kiçik yaşılarından hərtərəfli təriyəsi (əxlaq, əqli, sevgi, məhəbbət hissəleri, fiziki-biooloji inkişafın xüsusiyyətləri nəzərə alınmaqla) valideynlərin önemli problemidir. Bu baxımdan ailədə uşaqların əxlaqi, estetik və fiziki təriyəsi erkən yaşılarından düşdüyü və məqsədə uyğun şəkildə aparılmalıdır. Təcrübə göstərir ki, baxça yaşılı uşaqlar baxça dövründə cinsindən asılı olmayaraq özlərinə dost tapırlar. Əgər baxça dövrünə qədər uşaq yalnız ana və ata ilə və ya digər yaşılı ailə uşaqları ilə temasda olursa, baxçada öz yaşıdları ilə rastlaşır və bu yeni vəziyyət onun məraqlı dirəsini genişləndirir.

İnsan təbiəti təklik sevmir. Elə buna görə də hələ kiçik yaşılarından başlayaraq uşaqlar özlərinə dost tapmağa və ətraf mühit hadisələrinə münasibət bildirmək istəyirlər, onları dərk etmək istəyirlər. Baxça dövründə uşaqlarda dərk etmə qabiliyyəti rüseyim halında olur. Bu dövrde valideyn və təriyəçi uşaqın bu başlangıç əqli və əxlaqi hissələrini inkişaf etdirmək məqsədi ilə nağıllardan və uşaq oyulardan istifadə edə bilər.

Bağça dövründə uşaqları formalasdırıran bütün təriyə növlərinin (əqli, bədii, əmək, ekoloji, əxlaqi təriyənin ədəb-ərkan formaları, valideynə və mülkü əşyalara və vətənə məhəbbət) ilk incəliklərini mənimsəyirlər. Burada vətənpərvərlik təriyəsinin inkişafı önde olmalıdır ki, sonrakı yaş dövrlərində onlar ailənin, millətin, vətənin qədrini bilsinlər. Bu münasibətlə Ulu Öndər Heydər Əliyev demişdir: “Hər bir gənc Azərbaycan müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir”. Bu baxımdan Ulu Öndər respublikasının təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə gö-

Şübhəsiz ki, birinci növbədə valideynlər. Sonra məktəbəqədər uşaq idarələrində təriyəçilər, məktəbdə - müləlimlər, həkimlər, tibb işçiləri, böyük yaşıllar. Amma bu təriyə işləri bir istiqamətdə aparılmalı, bir-birinə zidd fikirlər, məsləhətlər olmamalıdır. Bir sözlə, uşaqların əqli və əxlaqi təriyəsi böyük yaşılların - valideynlərin, həkimlərin, müəllimlərin vahid sistemdə təbliğati əsasında yerinə yetirilməlidir.

Əsas məqsədə nail olmaq üçün tədris, tibbi və əlaqədar dövlət idarə və müəssisələrin əlbir işi və onlarla müntəzəm əlaqə müasir tələblər baxımından başlıca vəzifədir.

Bu münasibətlə Elm və Təhsil Naziri Emin Əmrullayev keçirdiyi brifinqlərin birində demişdir (bax: “Azərbaycan müləlimi” qəzeti, 19 may 2023-cü il, № 19 (9027), səh.4): “Məqsədimiz həmkarımız olan müəllimlərin yanında olmaq, onların həyatını daha yaxşı etməyə çalışmaqdır. Amma eyni zamanda, Elm və Təhsil Nazırlığı dövlət qurumudur, bizim maliyyə məsuliyyət vəziyyətimiz var. Odur ki, uşaq bağçalarında təriyəçi müəllimlərin əməkdaşlarının diplomlara uyğunlaşdırılması prosesi getməlidir. Bu bizim arzumuz yox, qaydaların tələbidir və biz hazırda bu prosesi sistemləşdiririk”.



**Yusif QAZIYEV,
pedagoji elmlər doktoru,
Əməkdar müəllim.**

**Əmək veterani, Qızıl Qələm laureatı,
jurnalist-publisist, müstəqil tədqiqatçı**